

Qırğızistanın paytaxtındakı Manas Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi, TÜRKSOY, Manas Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutmuşdur. İlk olaraq Manas Universitetinin foyesində Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olmuşdur.

Bişkekdə İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri



Manas Universitetinin professoru Asılбек Kulmurzayev çıxış edərək böyük Azərbaycan şairi İmadəddin Nəsimini “Türk xalqlarının böyük şairi” adlandırmış və o dövrün önəmli mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Anadolu, İraq, Suriyanı gəzərkə öz ideyalarını bu bölgələrdə yaydığını bildirmişdir.

Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edərək Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu söyləmişdir. Səfir çıxışında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin UNESCO-nun tədbirlər siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq səviyyədə geniş qeyd olunduğunu bildirmişdir.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığından söz açmışdır. Qeyd etmişdir ki, Milli Kitabxana “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirir.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək TÜRKSOY-un və Milli Kitabxananın birgə təşkilatçılığı ilə İmadəddin Nəsimiyə həsr olunmuş tədbirlərin Türkiyənin Ankara və İstanbul şəhərlərində, eləcə də Qırğızıstanın Bişkek şəhərində təntənə ilə qeyd edilməsinin əlamətdar hadisə olduğunu söyləmişdir. Eyni zamanda, “Nəsimi ili” ərzində belə tədbirlərin digər türk dövlətlərində də keçiriləcəyini xüsusilə qeyd etmişdir.

Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxış edərək Nəsimi irsinin geniş araşdırılaraq tədqiq olunmasının və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşrinin zəruriliyinə diqqət yönəltmişdir.

AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Nəsimi yaradıcılığından söhbət açaraq qeyd etmişdir ki, klassik ədəbiyyatımızın başqa böyük nümayəndələri kimi, İmadəddin Nəsiminin də bəxti onda gətirmişdir ki, tarix Azərbaycana Heydər Əliyev kimi qəndirşünas bir dühani bəxş eləmişdi. Məhz ulu öndər Nəsimi kimi dahiəli tarixin sükut buzundan qopararaq öz millətinə və həm də bütün bəşəriyyətə xidmətə, insanlığın mədəni səviyyəsinin yüksəldilməsinə və tərbiyəsinə cəlb edə bilmişdir.

Akademik qeyd etmişdir ki, klassik Azərbaycan ədəbiyyatına, xüsusən, onun ən böyük nümayəndələrindən biri olan Nəsiminin həyat və yaradıcılığının öyrənilməsinə və təbliğinə bu cür sevgi, sayğı və qayğı Heydər Əliyev məktəbinin ən böyük yetirməsi olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də yüksək səviyyədə həyata keçirilməkdədir.

Manas Universitetinin dekani, professor Layli Ukubayeva, Qırğız ədəbiyyatşünası, dosent Karlıqac Cumakatirova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Sayat Kəmsiger, başqırd şairi Tamara Yuldaşeva və digər alimlər Nəsiminin həyat və yaradıcılığı haqqında geniş söhbət açmış, onu türk xalqlarının böyük şairi adlandırmışlar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”